



Azərbaycan Respublikasının Prezidenti yanında
Kültürlü İnformasiya Vəzifələrinin İnkıfətə
Dövlət Dəstəyi Fondu
KIVDF
Leyliyənin işləqəməti:
"İctimai və dövlət maraqlarının müdafiəsi"

XIX əsrin sonu XX əsrin əvvəllərində yazib-yaratmış və Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində dərin in qoymuş görkəmli Azərbaycan ziyalılarından biri də Firudin bəy Köçərli (Köçərlinskiy) olmuşdur.

Görkəmli maarifçi, pedaqoq, tənqidçi, ədəbiyyatşunas, yazıçı-publisist, ictimai xadim - Firudin bəy Köçərli hayatı cəmi 57 il özür sərmüşdür. Lakin onun heyatda çox da uzun olmayan ömrü sərəməsine baxmayaraq, xalqımızın mədəni inkişafı yolunda çox əhəmiyyətli işlər görmüşdür. O, ömrünün 40 ilini millətin maariflənməsi və mədəni tərəqqisine, savadsızlığın və geriliyin aradan qaldırmasına, mövhamat və cəhalətə qarşı mübarizəyə həsr etmişdir. Onun qələminin müqəddəs vezfisi xalqın xoşbəxtliyi yolunda xidmət etmək olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il fevralın 14-də Firudin bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda qeyd edildi: "2013-cü ilde Azərbaycanın görkəmli ədəbiyyatşunası, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firudin bəy Əhməd ağa oğlu Köçərlinin anadan olmasının 150 illiyi tamam olur. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiyməli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fealiyyəti ile ictimai-mədəni fikrin təşəkkülünə müümü töhfələr vermişdir. Ölkəmizdə təhsil sisteminin milli əsaslar üzərində qurulması prosesində onun maarifçi ziyali kimi aradığı işlər böyük əhəmiyyətə malikdir. Azərbaycan mədəniyyətinin inkişafı naminə xidmətlərini nezəre alaraq, Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq hayata keçirilsin."

Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində əhəmiyyətli yer tutmuş Firudin bəy Əhməd bəy oğlu Köçərli 1863-cü il yanvarın 26-da Şuşada ziyalı ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alırdıqdan sonra 1876-ci ilde atasına məsləhəti ilə Şuşadakı dördsinifli rus şəhər məktəbinə daxil olmuşdur. Firudin bəy Köçərli dövrünün tanınmış pedaqoqu, Zaqafqaziya Müellimlər Seminariyasının Azərbaycan bölməsinin inspektoru A.O. Çernyayevskinin devəti ilə 1879-cu ilde Zaqafqaziya Müellimlər Seminariyasına oxumaq getmiş ve 1885-ci ilde həmin seminariyanı bitirmişdir. Qeyd edirik ki, Zaqafqaziya Müellimlər Seminariyası Rusiya İmperatoru II Aleksandrın 8 aprel 1875-ci il tarixli fermanı ilə təsis edilmişdir. Zaqafqaziya Müellimlər Seminariyasında onun nezdindəki üç ibtidai məktəbə - rus, gürçü və erməni məktəblərində təhsil rus dilində aparılırdı. Həmin məktəblərdə təhsilin rus dilində aparılması və Azərbaycan dilini bilən müslimlərin olmaması azərbaycanlı uşaqları böyük ekseriyetini həmin tədris ocağına celb edilmişsinde işinə böyük çətinliklər yaradırdı. Övladlarının rus tədris ocağına celb edilmesinin əhəmiyyəti barede əhali arasında aparılan maarifləndirmə işləri de olduqca

Azərbaycanın görkəmli ziyalısı Firudin bəy Köçərli

Maarifçi-pedaqoq, tənqidçi, ədəbiyyatşunas, yazıçı-publisist, ictimai xadim Firudin bəy Əhməd ağa oğlu Köçərlinin 150 illik yubileyinə həsr edilir

ləng gedirdi. Ana dilində savad almaq cəhdli azərbaycanlı uşaqların böyük ek-səriyyətini ənənəvi məkləblərə cəlb edirdi. Seminariyanın nəzdində müsləman uşaqlar üçün də dənəvəli ibtidai məktəbin açılmasına böyük tələbat və ehtiyac duyulurdu.

XIX əsrin ikinci yarısından başlayaraq Rusiya İmperiyasının ucqarlarında, o cümləden Azərbaycanda carizmin yeritdiyi ruslaşdırma və ayrı seçkilik siyasetinə qarşı, həbələ milli dönyəvi məktəb uğrunda mübarizə gücləndirdi. XIX əsrin sonlarından başlayaraq, Azərbaycanda maarifçilik ideyəsi və təşəbbüsün başında duran milli mətbuatımızın banisi Həsən bəy Zərdab və onun etrafında toplanmış dövrün digər mütərəqqi ziyalıları "Əkinçi" qəzeti demək olar ki, hər bir nömrəsində xalqı cəhalete, geriliyə qarşı mübarizəyə səsləyir, xalqa - maarif, mədəniyyət və məktəb deyərək öz səslerini ucaldırırdı. XIX əsrin II yarısında Azərbaycanda milli şüurun oynamasında və onun formalşamasında, maarifçilik hərəkatının yaranmasında, mütərəqqi fikrin inkişafında H.Zərdab və onun "Əkinçi" qəzeti böyük xidmətləri olmuşdur.

Xalqın qəflət yuxusundan oynamasında, maarif, elm, mədəniyyət meydana qədəm qoymasında qəzeti rolunu yüksək qiymətləndirən xalqımızın digər mütərəqqi ziyalısı Firudin bəy Köçərlinin "İqləb", "Kaspıy", "İşad", "Kavkaz", "Zakafkaziya" və başqa qəzətlərə dərəcədən məqalə və materialları bu məqsədə xidmət edirdi.

1897-ci ilin oktyabr ayında "Kaspıy" qəzeti redaktoru N.Sokolinskini vəfat etməsi ilə eləqədar olaraq "Kaspıy" qəzeti naşırılık sahəsində Bakı milyonçusu, Azərbaycan tarixində əhəmiyyətli rol olmuş Hacı Zeynalabdin Tağıyevin ixtiyarına keçmişdir. Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev 1897-ci ilin oktyabr ayında dörd qəzeti və metbəsini 57 min manata satın almışdır. H.Z.Tağıyev dövrün məşhur naşrlarından olan və rus dilində çıxan "Kaspıy" qəzeti satın alaraq qəzeti fealiyyətini milli maraqların müdafiəsinə yönəldi.

H.Z.Tağıyev "Kaspıy" qəzeti sahibi olduqdan sonra Ə.Topçubaşovun qəzeti redaktoru teyin edilmesine nail olmuşdur. Ə.Topçubaşov 24 iyun 1898-ci ilden 20 oktyabr 1907-ci ilədək "Kaspıy" qəzeti redaktori olmuşdur. Ə.Topçubaşov, "Kaspıy" qəzeti redaktoru olduğu dövrlerde əsası hele N.Sokolinskini redaktorluğun dövründən qoyulmuş maarif və təhsil məsələlərinin işləndirilməsi kimi şəhər inşəti davam etdirməsi olmuşdur. Vəziyyətin belə olması bölmənin gelecek fealiyyətini şübhə altına alırdı. Gərginlik yaşanan belə bir zamanda Şamaxıda kasib rus ailəsində doğulub boyra başa çatmış, tatar (Azərbaycan-R.S.) bölməsinin inspektor teyin olunmuş və öz dövrünün tanınmış rus pedaqoqlarından olan Aleksey Osipoviç Çernyayevski bölmənin fealiyyətini təmin etmek məqsədilə savad almış istəyən azərbaycanlı uşaqların axşarşına çıxır. O, axşarşlarını İrəvan, Naxçıvan, Gence, Şuşa, Şamaxı, Lənkəran, Quba və Dərbənddə aparır. A.Çernyayevskinin axşarşları nəticəsiz qalmır. Cox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Səfərəlibəy Vəlibayov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahmudbəyov, Teymur Bayraməlibəyov, Qazaxdan İsmayılov ağa Vəkilov,

edirdi. Onun "A.O.-Cernyayevski" (vəfatının 20 illiyinə həsr olunur.) sərlövhəli məqaləsi 17 dekabr 1914-cü il tarixli 282Nömrəli "Kaspıy" qəzeti dərc edilmişdir.

Qeyd edirik ki, F.Köçərli və M.Mahmudbəyov müxtəlif vaxtlarda "Kaspıy" qəzeti ilə əməkdaşlıq etmiş, lakin redaksiyanın işlərində iştirak etməmişdilər.

Uzun illər ana dilində dönyavi təhsil uğrunda mübarizənin nəticəsi və zamanın tələbi olaraq keçmiş car Rusiya İmperiyasının qabaqcıl seminarialarından olan Zaqafqaziya Müellimlər Seminarriyasının nazdində gec də olسا tatar (Azərbaycan-R.S.) bölməsi yaradıldı. Həmin bölmə 1879-cu il sentyabrın 23-də Qori şəhərində fealiyyətə başladı. Zaqafqaziya Müellimlər Seminarriyasının nazdində tatar (Azərbaycan-R.S.) bölməsinin fealiyyəti Rusiya İmperatoru II Aleksandrın 13 may 1880-ci il tarixli fərmanı ilə rəsmən qanunlaşdırıldı.

Carizmin xalq maarifi sahəsində yürtüdüy mürtəce siyasetle eləqədar olaraq Azərbaycan bölməsi Azərbaycandan uzaqda, Gürcüstanın Qori şəhərində açılmışdır. Bölmənin çan hakimiyyəti tərəfindən mürtəce məqsədilə açılmışına baxmayaraq, onun yaradılması müsləman - azərbaycanlı müslim kadrlarının hazırlanmasında mühüm mərhələ təşkil etmişdir. Qori Seminarriyası öz mövcudluğunu və fealiyyəti ilə Azərbaycanda xalq məktəbinin, təhsil və mədəniyyətin inkişafında müstəsna rol oynamışdır.

Bölmənin açıldığı ilk vaxtlarda orada oxumaq üçün erizə vermək isteyen azərbaycanlı müsləman uşaqların sayı oludurca az olmuşdur. Vəziyyətin belə olması bölmənin gelecek fealiyyətini şübhə altına alırdı. Gərginlik yaşanan belə bir zamanda Şamaxıda kasib rus ailəsində doğulub boyra başa çatmış, tatar (Azərbaycan-R.S.) bölməsinin inspektor teyin olunmuş və öz dövrünün tanınmış rus pedaqoqlarından olan Aleksey Osipoviç Çernyayevski bölmənin fealiyyətini təmin etmek məqsədilə savad almış istəyən azərbaycanlı uşaqların axşarşına çıxır. O, axşarşlarını İrəvan, Naxçıvan, Gence, Şuşa, Şamaxı, Lənkəran, Quba və Dərbənddə aparır. A.Çernyayevskinin axşarşları nəticəsiz qalmır. Cox keçmir ki, Şuşadan Firudin bəy Köçərli, Səfərəlibəy Vəlibayov, Baba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Mahmudbəyov, Teymur Bayraməlibəyov, Qazaxdan İsmayılov ağa Vəkilov,



Məmmədağa Şıxlinski, Səkidən Reşid bəy Əfendiyyev Çernyayevskinin ümidi-lərini doğrulur və həmin tədris ocağına oxumağa təşrif buyururlar. Qeyd edirik ki, 1879-cu ilde Zaqafqaziya müellimlər seminarriyasının Azərbaycan bölməsinə Firudin bəy Köçərli ilə eyni vaxtda daxil olmuş ilə azərbaycanlı şagirdlərin sırasında sonralar məşhur pedaqoq kimi yetişmiş və xalqımızın milli təhsil tarixində əhəmiyyətli rol oynamış Reşid Əfendiyyev, Mahmud Mahmudbəyov, Səfərəli Vəlibayov, Həşim Nərimanbəyov, Ağababa Ağababəyov, İsmayılov Vəkilov, və başqaları da olmuşdur. Qori Seminarriyasının mezzunu, böyük ziyanı Firudin bəy Köçərli sonralar yazırırdı: "Qori seminarriyasının Azərbaycan bölməsində yaxşı və diqqətələyiq nə vardısa, hamısı Çernyayevskinin "Vətən dili bizim məktəblərdə yenidən dövr açdı". Oxumaq üçün seminarriyaya gəlmiş azərbaycanlı müsləman gənclər ilk pedagoji təhsilini seminarriyada alıdışdan sonra pedagoji fealiyyətlərini Azərbaycanın müxtəlif kəndlərində ibtidai məktəblərin yaradılması işinə həsr etmiş, həmçinin mövcud olan ibtidai məktəblərində müslimlik edərək xalq kütütləri arasında elm və məarifin yayılması və savadsızlığın, geriliyin aradan qaldırılmasında yaxından iştirak etmişdilər.

(ardı var)

Rafiq Səfərov
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin baş məsləhətçisi